


Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir



İsa üçün dəhşətli vaxt




Müəllif: Edward Hughes
İllüstrasiya edən: Byron Unger; Lazarus
Uyğunlaşdırın: M. Maillot; Sarah S.
Alastair Paterson
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

1

İsa vəftiz olanda
Allah danışdı. O
dedi: “Bu, Mənim
sevimli Oğlumdur.
Ondan razıyam”.
Allahın
MÜQƏDDƏS
RUHU göyərçin
şəklində İsanın
üzərinə endi.




2

Bundan sonra İsa Allahın Müqəddəs Ruhu tərəfindən səhraya aparıldı. İsa tək idi.



3

İsa qırx gün oruc tutdu. Bu o deməkdir ki, O, yemək yemədi. O, çox acdı.



4

Müqəddəs Kitab deyir ki, orada vəhşi heyvanlar da var idi.



5

Şeytan İsanı sınağa çəkməyə gəldi. Çox keçmişdə o, Cənnət Bağında Adəm və Həvvanı Allaha itaətsizlik etməyə sövq etmişdi. İndi İsa sınağa çəkiləcəkdi.



6

Şeytan hətta Allahın Oğlunu, İsanı da sınağa çəkməyə cəhd edə bilirdi.



7

İblis dedi: “Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün”. O, İsanın ac olduğunu bilirdi. O bilirdi ki, Allahın Oğlu daşı çörəyə döndərə bilər. İsa iblisə itaət edəcəkmi?




8

Xeyr! İsa İblisə itaət etmədi. Əksinə, O, Allahın Sözü ilə cavab verdi: “İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər bir kəlmə ilə yaşayar”.




9

Sonra Şeytan İsanı Yerusəlim şəhərinə, insanların Allaha səcdə etdikləri müqəddəs məbədin qülləsinə gətirdi. İblis sonra nə edəcəkdə?




10

İblis dedi: “Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at”.



11

“Xeyr!” İsa cavab verdi. “Yazılmışdır: ‘Allahın Rəbbi sına’ ”.



12



İblis yenə cəhd etdi. O, İsanı çox yüksək bir dağa çıxartdı.

13

İsaya dünyanın bütün padşahlıqlarını göstərərək, İblis dedi: “Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm”.




14

İsa əmr etdi: “Rədd ol, Şeytan!” Yazılmışdır: “Allahın olan Rəbbə səcdə et və yalnız Ona ibadət et”.



15

İblis bir müddətlik İsanı tərک etdi. Sonra gözəl bir şey baş verdi. Allah, İblisə itaət etməyən Oğlu İsayə təsəlli vermək və qayğısına qalmaq üçün mələklər göndərdi.



16

İsa üçün dəhşətli vaxt

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Matta 4, Luka 4

“Kəlamının açılanması nur saçır”.
Məzmur 119:130

17

Son

38

60

18

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevdi ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxdan ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

19